

Geoloq ömrünün nəşrləri

Azərbaycan Respublikası Dövlət Elm və Texnika Sənədləri Arxivində zəngin şəxsi fondu olan alimlərimizdən biri də geoloji-minerologiya elmləri doktoru, professor, şair-publisist Hikmət Mahmudovdur. Şərəfli ömrü yolunu, zəngin elmi axtarışlarını, bənzərsiz bədii yaradıcılığını əks etdirən sənədlər bunu deməyə əsas verir. Bu sənədlərlə tanışlıq Hikmət Mahmudovu daha yaxından və dərindən tənimağa imkan verir və mənəvi zənginliyindən, insani keyfiyyətlərindən zövq alırsan.

Hikmət İsmayılov oğlu Mahmudov

1936-ci il may ayının 15-də ölkəmizin dilbər guşələrindən olan İsmayıllı rayonunun Mican kəndində ziyanlı ailəsində anadan olmuşdur. 1956-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin (o vaxtı S.M.Kirov adına Azərbaycan Dövlət Universiteti) fizika, sonra isə geoloji coğrafiya fakültəsində oxumuşdur. 1963-ci ildə mühəndis-geoloq ixtisasına yiyləndikdən sonra təyinatla Qazaxistan respublikasına, Aktyubinsk vilayətinin Miqodjar geoloji partiyasına göndərilir. Burada o, texniki-geoloq, sonra isə Mərkəzi geoloji-axtarış partiyasında geoloq vəzifələrində çalışır. Bu müddət ərzində H.Mahmudov gərgin və səmərəli axtarışlar apararaq Aktyubinsk vilayətində bir neçə qızıl, gümüş, nadir elementlər, pyc-zokvars yataqları aşkar edir. Altıntau və Altınsay iri qızıl yataqlarının aşkar olunması mehz həmyerlimizin adı ilə bağlıdır. Bunun üçün o, yüksək bilik və bacarıqla yanaşı iradə və principiallıq nümayiş etdirmiştir. Bu barədə Azərbaycan Yaziçıları Birliyinin üzvü, "Qızıl Qələm" və "Vətən" media mükafatları lauriati olan Hikmət Mahmudov "Mən qızıl yatağını necə aşkar etdim" adlı publisistik qeydlərində xatirələrini qələmə almışdır.

Təxminən gündüz saat 3-4 radələri idi. Bərk acmış və yorulmuşdum. Böyük bir kvars damarı üzərində oturməli oldum(uzunluğu 82m, eni 1 metr). Təzəcə çörək torbasını açmışdım ki, güclü fısıltı səsi eşitdim. 3 metr uzunluğunda xallı bir gürzənin üstümə hücum çəkdəyini gördüm. Sağ biləyimlə gürzənin boğazından vurdum və dərə aşağı yumarlanaraq özümü xilas etdim. Bir müddət sonra özümə gələrək ilk növbədə çəkicimi və kompasımı, su qabımı tapdım. Kvars damarından çəkicilə sindirəraq nümunələr götürdüm. Bu nümunələri bir neçə təcrübəli mütəxəssisə göstərdim. Əminliklə dedilər ki, bu qızıldır. Sonra bu yataqdan 2 km aralıda "Altunsay" da yəni yatağı tapdım. Lakin Qazaxistan Elmlər Akademiyasının Akademiki i.Bok tapdığım yataqlarda qızılın olmasını inkar edirdi. Uzun mübahisələrdən sonra mənim haqlı olduğum təsdiqləndi. (ARDETSA, fond174, siy.1, saxlama vahidi 48).

"Qazaxistanda" qızıltapan oğlan" adı ilə məşhur olan H.Mahmudov səmərəli fəaliyyəti nə görə bir sərəfli fərmanlar, təşəkkürnamə-

lər, pul mükafatları alan Hikmət Mahmudov 1965-ci ildən Aktyubinsk vilayətinin Mərkəzi Geoloji partiyasında reis vəzifəsinə təyin olunur. Qazaxistandan rəhbər orqanları ona Əlcəzairdə işləmək təklifini etsə də, Vətənini, doğma Azərbaycanı sevən alim-şair bu təklifdən imtina edərək Bakıya qayıtmağa üstünlük verir. Ekoloji və Təbii Sərvətlər Nazirliyində (o vaxtkı Azərbaycan Geoloji İdarəesində) fəaliyyətini davam etdirir. Elmə olan həvəsi onu

larda konqreslərdə Azərbaycanı ləyaqətlə təmsil etmişdir. Professor Hikmət Mahmudovun apardığı elmi tədqiqatların nəticələri respublika və xarici ölkələrin nəşrlərində çap edilmiş 15 elmi kitabında, o cümlədən 9 monoqrafik əsərdə, 4 dərslik və dərs vəsaitində, 150-yə qədər elmi məqalələrində öz əksini tapmışdır. Onunn ən böyük maraq doğuran əsəri Perlitlər və onların tətbiq sahələri (Bakı, Azərnəş, 1991, rus dilində) adlı monoqrafiyasıdır. Hikmət Mahmudov (Hikmət Mahmud) eyni zamanda geniş xalq məhəbbəti qazanmış şairdir. Bəlkə də peşəsi onun poetik yaradıcılığına da təsir göstərmişdir.

*Hər çeşmə gözündən bir damla su iç,
Çiçəkdən çıçayı ayrı salma sən
Dostların yanından elə dolan keç,
Üz-üzə gələndə, peşman olma sən.*

"Seçilmiş əsərləri"ndən götürülmüş bu misralar şairin müdrikliyini və hikmetini təqin edir.

*Yaşadım zamanı, gəzdim dünyani,
Hikmətəm, dərk etdim yaxşı-yamanı.
Neçə el dolandım mən qarış-qarış,
Yenə cənnət gördüm Azərbaycanı!*



1967-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Geoloji İnstitutunun aspiranturasına getirir. Az vaxt ərzində gənc alim Kelbəcər rayonunun perlitləri, onların fiziki və Kimyəvi xüsusiyyətləri mövzusunda elmi işini müdafiə edərək geoloji-minerologiya elmləri namizədi alimlik dərəcəsi adına layiq görülür. 1992-ci ildə isə o "Azərbaycanın mezo-kaynázoy yaşı vulkanik şüselərin mövzusunda doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edir.

Hikmət Mahmudov geokimya, vulkanologiya və ekologiya elmləri üzrə tanılmış alimdir. O, respublikada aşkar edilən perlit yataqlarının geyokimyəvi xüssiyyətlərini ilk öyrənən və hərtərəflı tədqiq edən tanmış mütəxəssisidir. Miosen yaşı Güneydağ perlit yatağının aşkar edilməsi onun adı ilə bağlıdır.

H.Mahmudov tərəfindən yaradılmış vakkum sistemli cihaz vasitəsilə o, ilk dəfə olaraq dünya elm təcrübəsində vulkanik şüselərdən sularları və qazları olaraq onların tərkibini müəyyənləşdirmiştir.

Bu süxurlarda

İlk dəfə olaraq hidrogenin ağır izotopunu və oksoni növ suyu aşkar etmişdir. H.İ.Mahmudovun elmi yaradıcılığını bir çox dünya alimləri, o cümlədən akademiklər, O.A.Boqatiko (Moskva), M.Ə.Qaşqay, Ş.F.Mehdiyev, X.S.Retrov, V.V.Nasedkin, A.N.Platonov, F.A.Makarenko, A.İ.Qorskov, V.M.Qriqoryev(Moskva), İ.V.Yanev (Bolqarıstan), Q.E.Fridman (ABŞ) və bir çox başqaları yüksək qiymətləndirmişlər. O, bir sıra beynəlxalq elmi konfranslarda simpozium-

Dörd misralıq şeirdə dünyanın xəritəsi və Azərbaycanın cənnət olduğunu göstərilir. Ümumiyyətlə, Hikmət Mahmud məhsuldalar şairdir. "Çiçəklerin intizarı", "Danışanda-güləndə" (Bakı, Gənclik, 1971), "Qocalmağa tələsmə", "Könül açan söz deyək" (Bakı, Yazıçı, 1989) "Dünya, sənin neyin yoxdu", "Qiyma gözəlliye", "Seçilmiş əsərləri", "Mənim yaddaş kitabım" (xatirelər kitabı, Bakı, 2003) və s. kitabların müəllifidir. İlyas Əfəndiyev, Bəxtiyar Vahabzadə, Əli Vəliyev, Hüseyn Arif, Məmməd Araz, Nəriman Həsənzadə, Famil Mehdi və s. məşhur qələm sahibləri onun yaradıcılığı haqqında ürkən sözlərini demişlər.

Onun yaradıcılığına yüksək qiymət veren böyük edəbiyyatşunas alımlar - Əkrəm Cəfər, Penah Xəlilov, Xalid Əlimirzəyev, akademik Firudin Köçərli H.Mahmudun yetkin sənətkar və ilhamlı bir şair olduğunu vurğulamışlar. Əsərləri xarici dillərə tərcümə olunmuşdur.

Hikmət Mahmudov nəğməkar şairdir. Onun sözlərinə görkəmli bəstəkarlarımız Ələkbər Tağıyev, Oqtay Rəcəbov, Şəfiqə Axundova, İsrail Kərimov, Eldar Mansurov, Tahir Əkbər və başqaları musiqi bəstələmişlər. "Ola bilməz", "Təzə il", "Ad günün mübarək", "Bizim Vətən qızıları" və onlarca sevilən mahnılarının sözləri Hikmət Mahmudundur.

Professor Hikmət Mahmudov geniş dün-yagöruşlü, dərin zəkəli, fitri istedada malik zəhmətsevər bir insandır. Bütün insanı kefiyyətləri özündə cəmləşdirən alim-nəğməkarın ömür yolu çoxlarına örnəkdir.

Rəna Namazlı
ARDETSA-nın Sənədlərin Nəşri və İstifadəsi
şöbəsinin mütəxəssis arxeografi